



**VAQİF OSMANOV**

*Ekologiya və Sərvətlər Nazirliyinin  
Milli Hidrometeorologiya Departamentinin işçisi,  
coğrafiyaşunas, şair*

## AYGÜN SADIQİN "GÜZGÜDƏ KİM VAR?" KİTABININ TƏQDİMATINDA DEYƏ BİLMƏDİKLƏRİM

Martin 3-də ilahi sözün ışığına yiğmişdiq. İlahi sözü ucaldan, ilahileşdirən SÖZ ADAMının - AYGÜN SADIQİN poeziya və nəsrinin nuruna axışan pərvanələr kimi. Əsl poeziyanın ışığı əbədidir, doğru yol göstərir mayak kimi.

"Güzgündə kim var" - ilk mənəvi balasına gənc şairin (şairə deməyəcəm, çünkü söz adamının cinsi olmur, O, Tanrıının yaratdığı ilahi varlıqdır) adqoyması da çox uğurludur. Bizim tərəflərdə (Şimal - Qərb bölgəsində) övlada adqoyma xüsusi bir törəndir. Məsləhətləşmə, süfrə hazırlığı, Qurani-Kərimdən surə oxuma, ağsaqqal və ağıbirçək sözü bu mərasimin özəlliyidir. Hiss olunur ki, Aygün xanım da bu mərhələlərdən keçib. Aygün xanımın güzgüyü mifologiyadan başqa Sabir babamızın "öyrini öyri, düzü həmvar" göstərən ayinədir. Bu ayinədə özünü öyri görənlər bilməlidilər ki, bu güzgüün günahı deyil.

Aygün Sadiq haqqında demək istədiklərimi konkret hissələrə böləcəyəm.

1.Aygün xanımın ən ali titulu ANAdır. O, iki gül balanın - "gələcəkdə camaatın qızını xoşbəxt edəcək, özü də xoşbəxt olacaq" "Gümüş parıltı"nın - Aygün xanımın soyad adası Sadiqin və "öncə həkim, sonra gəlin olacaq" anasının "bacı"sının - "Qızıl parıltı"nın - Aylinin sevimli, narahat, nigaran anası olmaq şərəfinə ucalıb. Bu ali məqamin mübarək, Aygün Sadiq!

2.Aygün xanım müəllim kimi şərəfli peşənin sahibidir. Deyirlər ki, bir xalqın gələcəyini, milli mənsubiyyətini, mənəvi dünyasını yox etmək istəyənlər onun təhsilini və səhiyyəsini məhvə sürükləsələr bəs edər. Aygün xanım millətin gələcəyini düşünən uzaqgörən tərbiyəcidir. Dərsliklərdəki nöqsanlardan, sistemdəki neqativ hallardan ürək ağrısı ilə, yana-yana danışan, yazan pedaqoq Vətənini, millətini sevən nəsil yetişdirmək üçün hər əzaba qatlanır. Bir şeirində Sabirsayağı deyir:

*Savad öyrədənə bir ay qabaqdan,  
"Bezdirməsin" deyə rüşvət veririk.*

Yəni, "oxutmuram, əl çəkin!"

3.Aygün Sadiq Vətənini, elini, millətini sevən türkçü, Turançıdır. Yazara görə, "hər daşına, torpağına saygılar olan, göy rənginə boyanan türkün adı Ədalət imzasıdır". Şairin hər şeirində milli təəssübkeşlik, Vətən torpağının ağrıları, müqəddəsliyi - ana xəttidir.

*Mənim əzəmətim - zəfərim sayda,  
Türkün yüksəlişi yaxın gündədir!  
Bütün xoşbəxtliklər - azadlıq boyda,  
Bütün qələbələr qan rəngindədir!*  
Yaxud:

*Əsir aparılan sən olmadın, qız,  
Mənim adım-sanım, şərəfim olmuş!  
Deyirlər, düşmənə əyilməmişən...  
Qeyrətinə qurban! Ruhuna alqış!*

Və yaxud:

*Otuz ildir şərəfsizin, soysuzun biri,  
Mənim əsir namusundan törədir övlad.*

Aygün xanım türkün qüdrətinin özünə qayda-cağına, özgürləşcəyinə əmindir:

*Ulus parçalanıb qalanda viran  
Dildə "türkəm" deyib öyünmək azdı!  
Əməldə birliyə gəlsəydi Turan,  
Çaqqallar Ulusu yağmalamazdı...  
Fəqət ölməmişəm, yenə də sağım,  
Əski qüdrətimi qaytaracağam!*

4.Gənc yazar sözün dəyərini, yerini bilən şair, nəsr yanan, həm də tədqiqatçıdır. O, yazar: "Sözü anlamayan, sözün sehrini dərk etməyən, istedadı olmayan insan heç vaxt yaxşı şeir yazıb ortaya çıxara bilməz. Şeirin yaxşı olması üçün mütləqdir ki, ədəbiyyat haqqında, sözün təsir gücү haqqında mükəmməl biliyə sahib olmalıdır".

Aygün xanım, oxucunun zövqünə təcavüz edən, onun sinirini pozan sözbazları çəkinmədən, ötkəmcəsinə ittiham edən tənqidçidir. Şablon fikirlərin, çeynənmış söz yığınının qatı düşmənidir. Ona görə də hər misrası mənə yüklüdür.

5."Qatil rolunu gözəl oynayan, ölümlər üstündə əl izi qoymayan" qəddar həyata insan öz əqidəsi, mətinliyi, cəsarəti ilə asanca qalib gələ bilər. Bunu Aygün xanımın timsalında aydın görmək olur. Valideynlərini erkən itirən Aygün xanım valideynlərinə biganə olan qəlbi buz kimi soyuq cahillərə bir "ağbirçək" kimi nəsihət edir:

*Övlad! Sözüm yoxdu sənə deməyə!  
Düşün sabahını, yolun sonunu!  
Mən ana tapmirəm əzizləməyə,  
Sənsə küçələrə atırsan onu.*

Başqa şeirində deyir:

*Bir də ki, atamdan nigaranam çox,  
Yox ayrı sirdəsim, dərdimi bölgə.*

*Onun məndən başqa doğma qızı yox,  
Canını canının parçası bila.*

Aygün xanım 16 il əvvəl itirmiş atasının xatirəsinə yazdığı dərin hüznlü şeirindən təsirlənib bir bənd yazmışdır:

*Aci nisgil yeyə-yeyə,  
Ahım siğmır yerə, göyə.  
Günlərimi söyə-söyə,  
Ömürdən kəsirəm, Ata...*

6.Aygün xanım, ilahi sevginin ucuzlaşdığını, saxta sevgilərin mənəvi yox, maddi dünyadan əsirinə çevrildiyi çağdaş dövrümüzə "vüsəl şairi olmaq, səadətin xoş sədasını vermək" həqiqətən çətin məsələdir. Amma unutmayaq ki, əsl poeziya adamı çox müşkülləri asan edən xilaskar mələkdir. Bu da Sizin - şair anaların öhdəsinə düşən missiyadır.

Şairin lirik qəhrəmanı hətta unutmağı da yadan çıxaran vəfali aşiqdir:

*"Sən" adlı dünyada qarayıb baxtım -  
Bizim yolumuza ayrılıq yağıb!  
Sənə söz vermişdim unudacaqdım,  
Lənətə gələsən! Yadımdan çıxıb...*

7.Bir qəribə fikrim də var. Mən Aygün xanımın yazıları, düşüncələri, müxtəlif mövzuları əhatə edən hekayələri, esseləri ilə tanış olanda bu qənaətə gəlirəm ki, bu gənc həyatsevər, cəsarətli, bəzən sərt və ötkəm xanım, bəlkə də, bu dünyaya bir dəfə gəlib, sonra bu dünyadan gedib, daha sonra bu fani dünyaya yenidən qayıdır. Onun düşüncələri müdrik, həyatın hər üzünü görən, sınaqlardan üzüağ çıxan dünyagörmüş bir insanın beyninin məhsuludur desəm, məncə yanılmaram. Aygün xanım zamanı qabaqlamağı bacaran gənc "ağbirçək"dir:

*Bir baxdım: dünyaya gəldiyim gündür,  
Bir baxdım: ölümdən o tərəfdəyəm...*

8.Zamanımız "halal" yeyənə dəli, Vətən deyənə avam, dostu kənara atıb düşməninə can-can deyənlərin" nəfsinin ixtiyarına veriləndən cəsarətli SÖZ ADAMlarını barmaqla göstərmək olar, belələri az təpişən inci kimidir.

Belə inci olmaq böyük səadətdir...